

# **Layihənin istiqaməti: Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği**

№ 240 (1848) 28 dekabr 2018-ci il



# Rəsul Rzanın ədəbi dostları və dərsləri

(əvvəli ötən sayımızda)

Əgər "Rəsul Rza və Maqsud Şeyxzadə" məqaləsində fikrin hərəkəti və dinamik inkişafı bədii metod və üslub, vəzn və poetik ölçülərin mənimsənilməsi prosesinin müqayisəli dəyərləndirilməsi üzərində köklənib, "Səməd Vurğun və Maqsud Şeyxzadə" yazısında poetik problematika və tematikanın, bədii şəkil və janr məsələlərinin əsrin korifey sənətkarları yaradıcılığındakı inikasiyin işıqlandırılmasına üstünlük verilib. Beləliklə, bir-birini müəyyən mənada tamamlayan bu məqalələrdə yalnız R.Rza və S.Vurğunun deyil, eyni zamanda, M.Şeyxzadənin də fərqli rakurslardan poetik portretinə cizgiləri müşahidə edə bilirik. Müəllifin özünəməxsus tipoloji ya-naşma bacarığı S.Vurğun, R.Rza və M.Şeyxzadəni, xüsusən, sonuncunu iki səpkidə dəyərləndirməyə, onun bədii irsine iki rakursdan nəzar salmağa imkan verib.

Məhz bu nöqtəyi-nəzərdən hər iki məqalənin ard-arda verilməsi də ədəbiyyatşunaslığımız üçün yeni bir elmi yanaşma manerası kimi dəyərlidir. Beləliklə, bu məqalələr bir tərəfdən R.Rza və M.Şeyxzadəni mənsub ol-duqları ədəbi məkanlarda yeni poetik vəznin ve ahəngin baniləri kimi təqdim edirəsə, digər tərəfdən S.Vurğun və M.Şeyxzadənin yaradıcılığını tamamilə yeni estetik prinsiplər əsasında formaləşan ədəbiyyatın janr zənginliyini və özgürlүүünü, lirik təsvirin təbiəti və epik vüsətin qüdrəti baxımından yeni tipli sənəti hadisələri kimi dərk və təsəvvür etməyimizə zəmin yaradır. Tənqidçi Maqsud Şeyxzadə və Səməd Vurğunun 30-cu illər-

dəki coşğun poetik yaradıcılığının müqayisəli təhlili əsasında bütövlükde mürəkkəb olan 30-cu illerin bədii mənzəresini, özünməxsus mahiyyəti ve tekrarsız estetik keyfiyyətləri ilə birlikdə ümumi obrazını gözlerimiz önündə canlandırmışa müvəffəq olur: "Maqsud Şeyxzadə və Səməd Vurğun mənsub olduqları epoxanın poetikasına ciddi təsir göstərən istedad sahibləri olmuşlar. Onların nəslİ bəşəriyyət tarixində tayı-bərabəri olmayan dəyişmə və yenileşmələrin şahidi, iştirakçısı idi. Qlobal zaman və məkan təbeddülətlərini, ictimai-estetik təfəkkürün ənənəvi məcrasına siğmayan dağidlıcı-yaradıcı prosesləri əks etdirmək üçün yeni ədəbi sistemlər, bədii ifadə yolları, doğulmaqdə və formallaşmaqdə olan gerçəkliyi ehtiva edə bilən yeni estetik biçimlər tələb olunurdu. İyirminci illərdən başlanan ədəbi axtarışlar tezliklə öz bəhrəsini verdi, zamanın bədii-estetik hərəkətində epos üsünlük təşkil etməyə başladı. Epik janrlar - poeziyada mənzum roman, lirik və dramatik poemalar, balladalar, nəsrədə isə - roman, povest, dilogiya, trilogiya, epopeyalar dəbi geniş yayıldı.

Möhtəşəm zaman iri həcmli epik polotnolarda daha real və həqiqətə uyğun əks edirdi. Cəmi on beş-iyirmi il ərzində - iyirminci illərin ortalarından qırxinci illərə qədər hər milli ədəbiyyatda kəmiyyət cəhətdən az qala bir neçə əsər yetən epik əsərlər yaranmışdı. Təkcə Məmməd Səid Ordubadinin romanları və Səməd Vurğunun poemaları müəyyən bir dövr ədəbiyyatının ehtiyaclarından artıq idi. Başqa qardaş ədəbiyyatlarda, xüsusən o dövrde estetik təcrübə və yeniliklərin mənbəvi olan rus ədəbiyyatında da-

təxminən, bu cür mənzərə yaranmışdı. İyirminci-otuzuncu illərin coşğun bədii yüksəlişi ədəbi fikir tarixi üçün qiymətli olan bir sıra yeniliklərə də yol açdı. Mixail Şoloxovun "Sakit Don" epopeyası və "Oyanmış torpaq", Abdulla Qədirinin "Ötən günlər" və "Mehrab əqrəbi" romanları, Yusif Vəzir Çəmənzəminlinin "İki od arasındada", "Studentlər", Məmməd Səid Ordubadinin "Dumanlı Təbriz", "Qılınc və qələm", Abdulla Qəhhərin "Sərab", Mir Cəlalın "Bir gəncin manifesti", Aybəkin "Müqəddəs qan", "Nəvai" romanları, Süleyman Rəhimovun və Əbülhəsənin romanları, Mehdi Hüseynin povestləri və başqaları yarandıqları zamanın fövqündə duran əsərlədir".

Həmin dövrün aparıcı estetik təma-yulleri və əsas tendensiyaları barəsində tədqiqatçının müşahidələri, ümumiyyətdirici səciyyə daşıyan düşüncələri isə konkret ədəbi fakt və hadisələrin yanaşı təhlilindən, zamanın mənəvi-estetik ehtiyaclarına bir-birindən uzaq ədəbi məkanlarda verilmiş cavabların uyğunluğundan doğur. Hər iki qardaş ədəbiyyatdakı yaxınlıq və hə-mahəngliklər, eyni estetik məqsəd və hədəflərə doğru irəliləyən qələm sahiblərinin üslublarındakı bənzərliklər uğurlu şəkildə müqayisəli ədəbiyyatşunaslığının predmetinə çevirilir: "XX əsrin 30-40-cı illərində qardaş ədəbiyyatlarda aparıcı mövqeyə malik bu tendensiyani araşdırarkən onun bir sıra xarakterik və tipoloji xüsusiyyətləri qabarıq görünür. İlk önce bədii surətlərin ehtiva miqyasları diqqəti çəkir. O vaxt nəsrədə və nəzmədə yeni yaranmış əsərlərin mövzuları, adları da bize çox şey deyirdi. Büyük-büyük zaman kəsikleri, məkan və mühitlərin özləri bir-



başa bədii təhlil və təsvir predmetinə çevrilirdi. Bilavasitə ölkə, şəhər, kənd, böyük bir kollektiv, ictimai ideal və konfliktlər, azadlıq mübarizələri, müharibələr, müəyyən tarixi mərhələlər, məşhur şəxsiyyətlər və s. birbaşa əsərin mərkəzi mövzusu, baş qəhrəmanı seçilirdi. Bəli, keçmişlərin və bu gənün böyük şəxsiyyətləri, cəmiyyəti hərəkətə gətirən ideya və konfliktlər, Vətənin və xalqın xilaskarı kimi dövrün etiraf etdiyi, öz zamanının və mühitin rəmzinə çevrilən insanlar söz sənətinin sevərək tərənnüm etdiyi qəhrəmanlar idi". Müəllif öz fikirlərinin təsdiqi üçün Səməd Vurğunun qələmindən çıxmış məşhur əsərlərin adını xatırladır: "Azerbaycan", "Bakının dastanı", "Muğan", "Komsomol poeması", "Vaqif", "Xanlar", "26-lar", "Fərhad və Şirin", "Talıştan", "Bəstü", "Zəncinin arzuları", "Zamanın bayraqdarı", "Aygün", "İnsan" və s. Maqsud Seyxzadənin 30-40-50-ci illərdə yarat-

dığı eserlərlə də zamanın estetik axarı və məşhur ədəbi ünvanları arasında yuxarıda kimi qırılmaz bağlılıq müşahidə olunur: "Ündaşlarım", "Torpaq və haqq", "Ağsaqqal", "Yoldaş Nəvəl", "Miras", "On birlər", "Üçüncü oğul", "Cəlaləddin Mənqouverdi", "Biruni", "Daşkəndname" və s. Tədqiqatçının həmin illərin ədəbi prosesini, xüsusən Səməd Vurğun və Maqsud Şeyxzadə kimi görkəmlı sənətkarların yaradıcılığını müqayisəli şəkildə aşasdırarkən onları yaxınlaşdırın və birləşdirən əsas estetik məxərəc, bədii məziyyət kimi monumentallığı vurgulaması da məqsədə müvafiqdir.

"Rəsul Rza və dünya ədəbiyyatı" adlanan fəsildə qarşılaşdırılan və paralel elmi-nəzəri müstəvilərdə dəyərlənidirilən ədəbi-nəzəri material və faktlar daha çoxdur. İlya Selvinski, Arseni Tarkovski, Eduardas Mejeliatis, Çingiz Aytmatov, Oljas Süleymanov, Abdulla Aripov və başqaları kimi qüdrətli klassiklərin Rəsul Rza haqqında kı ürək sözləri və etirafları, eyni zamanda, XX əsr Azərbaycan ədəbiyyatının dünya şöhrətini və nüfuzunu təsdiq edən mötəbər ədəbi faktlara çevrilir. Müəllifin qısa və yiğcam ədəbi tipoloji formatlarda qiymətləndirdiyi problemlər və elmi-estetik məqsədlər gələcəkdə daha geniş müstəvilde başqa Azərbaycan klassiklərini də bu yöndə öyrənmək və tədqiq etmək üçün aparılacaq elmi araşdırılmaların mühüm nəzəri əsaslarından biri kimi qəbul edilə bilər.

"Rəsul Rza poeziyası modern və postmodern poetik sistemlər müstəvisində" və "Rəsul Rza və altmışincilar" fəsilləri özünün elmi-estetik strukturuna və nəticələrinə görə orijinal düşünülüb. Xüsusən, "Rə-

sul Rza və altmışıncılar” fəslində müqayisə olunan estetik reallıqlar və tərəflər arasındaki həməhənglik diqqəti cəlb edir. Onların ədəbi mənşəyi və xarakteri də son dərəcə yaxınlığı ilə yadda qalır. 50-ci illərin ikinci yarısından etibarən sabiq ümumittifaq ədəbi-mədəni məkanında böyük bir canlanma və hərəkat başlanmışdı. Bütün siyasi hüquq və azadlıqlarından, özünüifadə imkanlarından məhrum edilmiş cəmiyyətə bəzi sərbəstliklər və nəfəsiliklər qaytarılmışdı. Söz sənəti uzun müddət həsrətində olduğu mənəvi və milli özünüifadə sərbəstliyini də-yərləndirərək fəal işə və fəaliyyətə başladı. İctimai-siyasi qadağa və qətillərin, haqsız və qanlı repressiyaların meydən suladığı, təxminən, 40 illik bir mərhələdən yeni dövredə keçə bilmək də son dərəcə agrılı və mürəkkəb bir proses idi. Çünkü tarixə, özü də dəhşətli bir tarixə çevrilməkdə olan stalinizm dövrü ilə sürətlə ictimai həyatın bütün sahələrinə sirayət etməkdə olan “müləyimləşmə” mərhələsi arasında çox böyük bir uçurum yaranmışdı. Bu uçurumdan yeni epoxaya adlamaq işə hamiya qismət olmadı.

(ardı galen savımızda)

Məhəmmədəli Mustafayev,  
filologiya elmləri doktoru,  
professor

AZƏRBAYCAN RESPUBLİKASININ  
PREZİDENTİ YANINDA KÜTLƏVİ  
İNFORMASIYA VASİTƏLƏRİNİN İNKİŞAFINA  
DÖVLƏT DƏSTƏYİ FONDUNUN  
MALİYYƏ YARDIMI İƏ